



VENTİLLƏR

HİDRAVLİK KONTROL VENTİLLƏRİ

İSTİFADƏ SAHƏLƏRİ:

- Suvarma sistemləri;
- Tikinti və inşaat;
- Sənaye layihələri.

XÜSUSİYYƏTLƏRİ:

- Su axınının sürətini suvarma ehtiyaclarına uyğun tənzimləmək və beləliklə bitkilərin su ehtiyacını ödəmək üçün istifadə olunur;
- Sistemdəki su təzyiqini sabit saxlayaraq, həddindən artıq təzyiq nəticəsində boruların zədələnməsinin qarşısını alır;
- Avtomatik suvarma sistemlərində suyun lazım olduqda sensorlar vasitəsilə açılıb-bağlanmasını təmin edir;
- Enerjiyə qənaət etməklə suvarma sistemlərinin səmərəli işləməsinə kömək edir;
- Xarici amillərə və kimyəvi maddələrə davamlı materiallardan istehsal olunur;
- Su sızmasının qarşısını almaq üçün yaxşı sızdırmazlıq xüsusiyyətlərinə malikdir;
- Fərqli ehtiyaclarla görə müxtəlif modelləri mövcuddur.

VENTİLLƏR

İSTİFADƏ SAHƏLƏRİ:

- Suvarma sistemləri;
- Tikinti və inşaat;
- Sənaye layihələri.

XÜSUSİYYƏTLƏRİ:

- Zərbəyə davamlıdır, yüksək keyfiyyətli polipropilen xammaldan hazırlanır;
- Ventilin hər iki istiqamətindən axını təmin etmək mümkündür;
- Mayenin keçməsi zamanı təzyiq və ya axın itkisinə səbəb olmur;
- Quraşdırılması asandır;
- Kipkəc rezindən hazırlanır və yüksək təzyiq altında sızma baş vermir;
- Tərkibində suyun qoxusunu və dadını dəyişə bilən zərərli birləşmələr yoxdur;
- İşlək təzyiq, yaşıl ventillər: PN 10
- İşlək təzyiq, mavi ventillər: $\frac{1}{2}$ " - $\frac{3}{4}$ " - 1" - $1\frac{1}{4}$ " - $1\frac{1}{2}$ " - 2" - PN 10 / $2\frac{1}{2}$ " - 3" - 4" - PN 6.

HİDRAVLİK KONTROL VANALARI

MODELLƏR

M	Manual Hidravlik Kontrol Vanası
PR	Təzyiq Düşürücü Kontrol Vanası
PRPS	Təzyiq Düşürücü və Təzyiq Sabitləyici Kontrol Vanası
PS	Təzyiq Sabitləyici Kontrol Vanası
PREL	Təzyiq Düşürücü və Selonoid Kontrol Vanası
EL	Solenoid Kontrol Vanası
QR	Təxliyyə Vanası
FL	Üzgəcli Səviyyə Kontrol Vanası
FLEL	Elektrik Üzgəcli Səviyyə Kontrol Vanası
DIFL	Diferensial Üzgəcli Səviyyə Kontrol Vanası
PC	Nasos Kontrol Vanası
DPC	Dərin Quyu Nasos Kontrol Vanası
SA	Su Zərbəsini Önləmə Vanası
HD	Hidravlik Əks Klapan



METAL VANALAR

Bağlantı	Material	Gövde	İşləmə təzyiqi
Flanslı	GGG40	Qlobus	PN10, PN16, PN25
ÖLÇÜ			
mm	50	65	80
inch	2"	2 1/2"	3"



Bağlantı	Material	Gövde	İşləmə təzyiqi
Yivli	GGG40	Qlobus	PN10, PN16, PN25
ÖLÇÜ			
mm	20	25	32
inch	3/4"	1"	1 1/4"

PLASTİK VANALAR

Bağlantı	Flanslı	
Material	Şüşə lifi ilə gücləndirilmiş poliamid	
Gövde	Qlobus	
	inch	mm
	3"	80
	4"	100
	6"R	150R
İsləmə təzyiqi	PN 10	



Bağlantı	Yivli	
Material	Şüşə lifi ilə gücləndirilmiş poliamid	
Gövde	Qlobus	
	inch	mm
	¾"	25
	1 "	32
	1 ½"	40
	2"	50
	2 ½"	65
	3"R	80
İsləmə təzyiqi	PN 10	



VENTİLLƏR

VENTİL KAPLIN



DİAMETR
mm
20 x 20
25 x 25
32 x 32
40 x 40
50 x 50
63 x 63
75 x 75
90 x 90
110 x 110

KÜRƏSƏL VENTİL KAPLIN - İÇ YİVLİ



DİAMETR
mm / inch
20 x 1/2"
25 x 3/4"
32 x 1"
40 x 1 1/4"
50 x 1 1/2"
63 x 2"
75 x 2 1/2"
90 x 3"
110 x 4"

KÜRƏSƏL VENTİL KAPLIN - ÇÖL YİVLİ



DİAMETR
mm / inch
20 x 1/2"
25 x 3/4"
32 x 1"
40 x 1 1/4"
50 x 1 1/2"
63 x 2"
75 x 2 1/2"
90 x 3"
110 x 4"

KÜRƏSƏL VENTİL ÇÖL-İÇ YİVLİ



DİAMETR
inch
1/2" x 1/2"
3/4" x 3/4"
1" x 1"
1 1/4" x 1 1/4"
1 1/2" x 1 1/2"
2" x 2"
2 1/2" x 2 1/2"
3" x 3"
4" x 4"

KÜRƏSƏL VENTİL İÇ YİVLİ



DİAMETR
inch
1/2" x 1/2"
3/4" x 3/4"
1" x 1"
1 1/4" x 1 1/4"
1 1/2" x 1 1/2"
2" x 2"
2 1/2" x 2 1/2"
3" x 3"
4" x 4"

PVC KÜRƏSƏL VENTİL ÇÖL-İÇ YİVLİ



DİAMETR
inch
1"



PP KÜRƏSƏL VENTİL

DİAMETR
inch
1/2"
3/4"
1"
1 1/4"
1 1/2"
2"
2 1/2"
3"
4"

PP KÜRƏSƏL VENTİL METAL QOLLU

DİAMETR
inch
1/2"
3/4"
1"
1 1/4"
1 1/2"
2"
2 1/2"
3"
4"

METAL GÖVDƏ KÜRƏSƏL VENTİL

DİAMETR
inch
1/2"
3/4"
1"
1 1/4"
1 1/2"
2"
2 1/2"
3"
4"

METAL VƏ PLASTİK KƏLƏBƏK VENTİL

DİAMETR
mm
50
65
80
100
125
160
200

SÜRGÜLÜ SİYİRTMƏ

DİAMETR	TƏZYİQ
mm	bar
50	PN 10-16
65	PN 10-16
80	PN 10-16
100	PN 10-16
125	PN 10-16
150	PN 10-16
200	PN 10
200	PN 16
250	PN 10
250	PN 16
300	PN 10
300	PN 16
400	PN 10
500	PN 16